

*Azərbaycan Respublikası Təhsil Nazirliyinin
Kollegiyasının 2014-cü il 6 noyabr tarixli,
1/1 nömrəli Qərarı ilə təsdiq edilmişdir.*

5 nömrəli ləvəzə

İlk peşə - ixtisas təhsili müəssisələrində qeydiyyat üçün müraciət və sənədlərin qeydiyyatı elektron xidməti üzrə inzibati rəqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: İlk peşə - ixtisas təhsili müəssisələrində qeydiyyat üçün müraciət və sənədlərin qeydiyyatı

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət “Peşə Seçiminin Dəstək Sistemi” (<http://psds.edu.az/>) vasitəsi ilə Azərbaycan Respublikası vətəndaşlarının ilk peşə - ixtisas təhsil müəssisələrində qeydiyyat olunmasını həyata keçirir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 32.3.1-ci maddəsi.

1.3.2. “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli, 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli ləvəzə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”, həmin Qaydalara 1 nömrəli ləvəzə, eləcə də “Elektron xidmət növünün Siyahısı”nın 13.5-ci bəndi.

1.4. Elektron xidmət göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Təhsil Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emal müddətinə əsaslanır.

1.8. Elektron xidm tin göst rilm sinin n tic si: istifad çinin müraci ti v s n dl ri q bul olunur.

2. Elektron xidm tin göst rilm sinin h yata keçirilm si

2.1. Elektron xidm tin növü: nteraktiv

2.2. Elektron xidm t üzr öd ni : Öd ni siz

2.3. Elektron xidm tin istifad çil ri: Az rbaycan Respublikasının v t nda ları

2.4. Elektron xidm tin t qdim olunma yeri: <http://psds.edu.az/>

2.5. Elektron xidm t bar d m lumalandırma: Az rbaycan Respublikası T hsil Nazirliyinin “Qaynar x tt” xidm ti (146), (+994 12) 496-91-13.

2.6. Elektron xidm tin göst rilm si üçün a a ıdakı s n dl r t l b olunur v onların skan edilmi sur ti elektron qaydada t qdim edilir:

2.6.1. ümumi v ya tam orta t hsil haqqında s n d;

2.6.2. seçilm ixtisasa uy un sa lamlıq v fiziki inki afı özünd ks etdir n tibbi arayı ;

2.6.3. xsiyy t v siq si v ya do um haqqında had tnam ;

2.6.4. ya ayı yerind n arayı ;

2.6.5. 3x4 sm ölçüd 4 d d foto kil.

3. Elektron xidm tin göst rilm si üçün inzibati prosedurlar

3.1. nteraktiv elektron xidm tl r üçün sor u:

3.1.1. Sor unun formala dırılması:

3.1.1.1. istifad çi <http://psds.edu.az/> s hif sin daxil olaraq, “ agird q bulu” bölm sind lav 1-d ki elektron riz formasını doldurur.

3.1.1.2. Elektron riz forması xsi m lumatlar, laq üçün m lumatlar, agirdl rin t hsili haqqında m lumatlar v seçdiyi ixtisas haqqında m lumat bölm l rind n ibar tdir.

3.1.1.3. Elektron riz formasında t l b olunan bölm l ri doldurduqdan sonra “T sdiql ” düym si sıxılır.

3.1.1.4. Elektron riz formasında veril n s n dl r tam dolduruldu u halda “Qeydiyyat u urla ba a çatdı” cüml si yazılır.

3.1.2. Sorunun q bulu: Elektron riz t sdiq edildikd n sonra proqram t r find n istifad çiy xsi kod v parol t yin olunur. T yin edil n xsi kod v parol mütl q yazılıb götürülür v ya çap edilir. xsi kod v parol h r bir istifad çiy onun üçün n z rd tutulmu “ xsi s hif ”y daxil olma a icaz verir.

3.2. Elektron xidm tin göst rilm si v ya imtina edilm si:

3.2.1. Sorunun yerin yetirilm sind n imtina halları: Sorunun yerin yetirilm sind n a a ıdakı hallarda imtina edilir v sistem t r find n bu bar d istifad çinin ekranına müvafiq mesajlar verilir:

3.2.1.1. istifad çinin xsi kodu v ya parolu s hv daxil edildikd ;

3.2.1.2. qeydiyyat vaxtı keçmi olduqda;

3.2.1.3. istifad çi t r find n t qdim edilmi s n dl rd çatı mazlıqlar (elektron riz formasının tam v ya düzgün doldurulmaması, bu reqlamentin 2.6-cı b ndind göst ril n s n dl rd n birinin v ya bir neç sinin t qdim edilm m si) a kar edildikd .

3.2.2. Sorunun q bulu: mtina üçün sas olmadıqda sor u q bul olunur.

3.3. Sorunun icrası:

3.3.1. Ardıcıl h r bir inzibati m liyyat, o cüml d n m sul xs haqqında m lumat: Elektron xidm tin göst rilm sin Azərbaycan Respublikası T hsil Nazirliyinin lk pe v orta ixtisas t hsili öb si m sulıyy t da ıyr.

3.3.2. H r bir inzibati m liyyatın m zmunu, yerin yetirilm müdd ti v /v ya maksimal yerin yetirilm müdd ti: Elektron xidm tin icra müdd ti sorunun informasiya sistemi t r find n emalı müdd tind n asılıdır.

3.3.3. nzibati m liyyatda i tirak ed n dig r dövl t orqanı haqqında m lumat: Yoxdur.

3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: istifadəçi müraciətinin və sənədlərinin qəbul olunması haqqında məlumatı “ xsis hif ”sin daxil olmaqla lədir.

3.4. Elektron xidmətin yerini yetirilməsinə nəzarət:

3.4.1. Nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslər Azərbaycan Respublikasının Təhsil Nazirliyinin proqram təminatı vasitəsilə onlayn qaydada nəzarət edilir.

3.4.2. Nəzarət qaydası: Prosesdə yaranan hər hansı anlaşmazlığın aradan qaldırılması və ya dərəcənin göstərilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qaynar xətt xidməti (146) fəaliyyət göstərir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçinin itkiyə təklif hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə itkiyə təklif edilə bilər.

3.5.2. İkiyə təklifin səslandırılması və baxılması üçün lazım olan informasiya:

inzibati itkiyə təklif forması “ inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.5.3. İkiyə təklifin baxılma müddəti: İkiyə təklif inzibati orqana verildikdən sonra, itkiyə təklif “ inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır. Məhkəməyə verilən itkiyə təklif Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinə əsasən müəyyən edilmiş qaydada baxılır.

İlk-pe ixtisas təhsili müəssisələrində qeydiyyat üçün elektron qeydiyyat forması

Şəxsi məlumatlar

Şəxsiyyət vəsiqəsi Seriya: AZE №: <input type="text"/>	Soyad <input type="text"/>
Ad <input type="text"/>	Ata Adı <input type="text"/>
Cinsi <input type="radio"/> Kişi <input type="radio"/> Qadın	Doğum tarixi Gün <input type="text"/> Ay <input type="text"/> il <input type="text"/>
Doğulduğu yer <input type="text"/>	Milliyyəti <input type="text"/>
Qeydiyyatda olduğu ünvan <input type="text"/>	Əvvəllər iş təcrübəsi olmuşdur <input type="radio"/> Bəli <input type="radio"/> Xeyr
Hal-hazırda işləyir <input checked="" type="radio"/> Bəli <input type="radio"/> Xeyr	

Əlaqə üçün məlumatlar

Faktiki yaşadığı ünvan <input type="text"/>	Əlaqə telefon №-si <input type="text"/>
Elektron poçt ünvanı <input type="text"/>	

Şagirdin təhsili haqqında məlumatlar

Bitirdiyi təhsil səviyyəsi

- Ali Orta ixtisas Natamam orta Ümumi orta Tam orta

Bitirdiyi təhsil müəssisəsinin yerləşdiyi inzibati ərazi (şəhər, rayon və s.)

Bitirdiyi təhsil müəssisəsinin adı

Təhsil müəssisəsinə bitirdiyi il

2012

Ali və ya orta ixtisas təhsili müəssisəsinə sənəd vermiş, lakin qəbul ola bilməmişdir

- Bəli Xeyr

Təhsil aldığı bölmə

- Azərbaycan Rus

Peşə hazırlığına ilk dəfə müraciət etmişdir

- Bəli Xeyr

Hərbi xidmətə münasibəti

- Çağırışçı Ehtiyatda Hərbi xidmətdən azad

Təqdim etdiyi təhsil sənədinin adı

- Diplom Şəhadətnamə Attestat

Təqdim etdiyi təhsil sənədindəki ümumtəhsil fənlərindən qiyməti:

	2	3	4	5	
Ədəbiyyat	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>	!
Cəbr və analizin başlanğıcı	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>	!
Həndəsə	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>	!
Tarix	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>	!
Azərbaycan tarixi	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>	!
Coğrafiya	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>	!
Biologiya	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>	!
Kimya	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>	!
Fizika	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>	!
Xarici dil	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>	<input type="radio"/>	!

Seçdiy ixtisas haqqında məlumat

Öyrənmək istədiy ixtisasın tam adı



Təhsilin maddi təminatı

Ödənişli əsaslarla Dövlət hesabına

Qəbul olmaq istədiy ilk peşə ixtisas müəssisəsinin adı

Öyrənmək istədiy ixtisasın "İxtisas Təsnifatı"ndakı şifri

Təhsil müddəti

1 ildən az 1 il 2 il 3 il

Qoşma Sənədlər

Aşağıdakı istenilən sənədləri scan şəklində yükleyiniz.

Sağlamlıq haqqında arayış

Bitirdiy təhsil haqqında sənəd

Təsdiqlə